

Kapital Karden  
Yeni Hayat Plaza 8th floor Zarifa Aliyeva 55,  
AZ1000, Baku Azerbaijan  
T: +994 (12) 499 77 49 (50) F: +994 (12) 499 77 51  
www.kapitalkarden.az

## **MÜSTƏQİL AUDİTORUN RƏYİ**

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasına:

### ***Maliyyə hesabatları üzrə auditor hesabatı***

Biz Əmanətlərin Sığortalanması Fondunun ("Fond") 31 dekabr 2011-ci il tarixinə təqdim edilən maliyyə vəziyyətinə dair hesabatı, həmin tarixdə tamamlanan il üzrə mənfəət və zərər hesabatı, xalis aktivlərdə dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

### ***Maliyyə hesabatlarının hazırlanması üzrə rəhbərliyin məsuliyyəti***

Hazırkı maliyyə hesabatların Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və eləcə də saxtakarlıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli səhvlər olmayan maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sisteminə görə Rəhbərlik məsuliyyət daşıyır.

### ***Auditorun məsuliyyəti***

Bizim məsuliyyətimiz apardığımız audit yoxlamasına əsasən bu maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir. Biz audit yoxlamasını Beynəlxalq Audit Standartları əsasında aparmışıq. Həmin standartların tələbinə görə, biz etik tələblərə əməl etməli və auditi elə şəkildə planlaşdırmalı və aparmalıyıq ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər əmin olaq.

Audit yoxlamasına maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair auditor sübutu əldə etmək üçün prosedurların yerinə yetirilməsi daxildir. Seçilmiş prosedurların auditorların mühafizəsindən, eləcə də fırıldaqçılıq və ya səhvlər nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisəsinin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənilib hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, audit yoxlamasına mövcud mühasibat siyasətinin uyğunluğunun və rəhbərliyin mühasibat təxminlərinin əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

Biz hesab edirik ki, audit rəyimizi bildirmək üçün əsas verən kifayət qədər və uyğun auditor sübutu əldə etmişik.

*Rəy*

Bizim fikrimizcə, maliyyə hesabatları bütün mühüm aspektlər baxımından Əmanətlərin Sığortalanması Fondunun 31 dekabr 2011-cü il tarixinə olan maliyyə vəziyyətini, onun fəaliyyətinin nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq həmin tarixdə başa çatan il üçün düzgün əks etdirir.

Bakı, Azərbaycan Respublikası

5 mart, 2012-ci il

*Kapital Karden  
member firm of RSM International*




**ƏMANƏTLƏRİN SİĞORTALANMASI FONDU**

MƏCMU GƏLİRLƏR HAQQINDA HESABAT  
31 DEKABR 2011-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ  
(Azərbaycan Manatı ilə)


	Qeydlər	31 dekabr 2011-ci il tarixində başa çatmış il	31 dekabr 2010-cu il tarixində başa çatmış il
<b>GƏLİRLƏR</b>			
Sığorta premiyaları	6	10,459,129	8,731,116
Faiz gəlirləri	7	755,141	383,387
Faiz xərcləri	9	(41,398)	(31,214)
<b>CƏMI GƏLİRLƏR</b>		<b>11,172,872</b>	<b>9,083,289</b>
Xarici valyuta mübadiləsindən fərqlər	10	(21,302)	1,805
Digər gəlirlər		-	10,920
Ümumi və inzibati xərclər	8	(811,445)	(641,234)
<b>Vergidən əvvəlki mənfəət</b>		<b>10,340,125</b>	<b>8,454,780</b>
Mənfəət vergisi		-	-
<b>İL ÜZRƏ MƏNFƏƏT</b>		<b>10,340,125</b>	<b>8,454,780</b>
<b>İl üzrə digər məcmu gəlirlər</b>		<b>-</b>	<b>-</b>
<b>İL ÜZRƏ CƏMI MƏCMU GƏLİRLƏR</b>		<b>10,340,125</b>	<b>8,454,780</b>

Rəhbərlik adından:

  
Azad Cavadov  
İcraçı direktor

5 mart 2012-ci il  
Bakı, Azərbaycan Respublikası



  
Nərgiz Əliyeva  
Baş mühasib

5 mart 2012-ci il  
Bakı, Azərbaycan Respublikası

8-35-ci səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir. Auditorların müstəqil rəyi 2-ci və 3-cü səhifələrdə verilmişdir

# ƏMANƏTLƏRİN SİĞORTALANMASI FONDU

MALİYYƏ VƏZİYYƏTİNƏ DAİR HESABAT

31 DEKABR 2011-CI İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

	Qeyd	31 dekabr 2011	31 dekabr 2010
<b>AKTİVLƏR</b>			
<b>Cari aktivlər</b>			
Pul və pul vəsaitlərinin ekvivalenti	11	1,907,540	14,106,732
Ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızları	12	29,391,509	12,632,127
Satıla bilən investisiya qiymətli kağızları	13	5,092,270	-
Sığorta haqları üzrə debitor borclar	14	2,841,393	2,322,658
Digər aktivlər	16	19,130	14,494
<b>Cəmi cari aktivlər</b>		<b>39,251,842</b>	<b>29,076,011</b>
<b>Uzunmüddətli aktivlər</b>			
Əsas vəsaitlər və qeyri-maddi aktivlər	15	2,648,793	2,723,085
<b>Cəmi uzunmüddətli aktivlər</b>		<b>2,648,793</b>	<b>2,723,085</b>
<b>CƏMİ AKTİVLƏR</b>		<b>41,900,635</b>	<b>31,799,096</b>
<b>ÖHDƏLİKLƏR VƏ SİĞORTA HAQQLARI</b>			
<b>ÖHDƏLİKLƏR</b>			
<b>Cari öhdəliklər</b>			
Digər öhdəliklər	18	39,624	50,580
<b>Cəmi cari öhdəliklər</b>		<b>39,624</b>	<b>50,580</b>
Uzun müddətli öhdəliklər	17	5,089,000	5,280,000
<b>Cəmi uzunmüddətli öhdəliklər</b>		<b>5,089,000</b>	<b>5,280,000</b>
<b>CƏMİ ÖHDƏLİKLƏR</b>		<b>5,128,624</b>	<b>5,330,580</b>
<b>SİĞORTA HAQQLARI</b>		<b>36,772,011</b>	<b>26,468,516</b>
<b>CƏMİ ÖHDƏLİKLƏR VƏ SİĞORTA EHTİYATLARI</b>		<b>41,900,635</b>	<b>31,799,096</b>

Rəhbərlik adından:

Azad Cavadov  
İcraçı direktor

5 mart 2012-ci il  
Bakı, Azərbaycan Respublikası



Nərgiz Əliyeva  
Baş mühasib

5 mart 2012-ci il  
Bakı, Azərbaycan Respublikası

8-35-ci səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir. Auditorların müstəqil rəyi 2-ci və 3-cü səhifələrdə verilmişdir.




## ƏMANƏTLƏRİN SİĞORTALANMASI FONDU

XALIS AKTİVLƏRDƏ DƏYİŞİKLİKLƏR HESABATI  
31 DEKABR 2011-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ  
(Azərbaycan Manatı ilə)


	Fondun xalis aktivləri
<b>31 dekabr 2008-ci il tarixinə sığorta ehtiyatları</b>	<b>11,170,325</b>
İl üzrə məcmu gəlir	6,989,449
<b>31 dekabr 2009-cu il tarixinə sığorta ehtiyatları</b>	<b>18,159,774</b>
İl üzrə məcmu gəlir	8,454,780
Məzənnə fərqi yaranan gəlir	(146,038)
<b>31 dekabr 2010-cu il tarixinə sığorta ehtiyatları</b>	<b>26,468,516</b>
İl üzrə məcmu gəlir	10,340,125
Məzənnə fərqi yaranan gəlir	(36,630)
<b>31 dekabr 2011-ci il tarixinə sığorta ehtiyatları</b>	<b>36,772,011</b>

Rəhbərlik adından:

  
Azad Cavadov  
İcraçı direktor

5 mart 2012-ci il  
Bakı, Azərbaycan Respublikası



  
Nərgiz Əliyeva  
Baş mühasib

5 mart 2012-ci il  
Bakı, Azərbaycan Respublikası


8-35-ci səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir. Auditorların müstəqil rəyi 2-ci və 3-cü səhifələrdə verilmişdir.

**ƏMANƏTLƏRİN SİĞORTALANMASI FONDU**

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HESABATI  
31 DEKABR 2011-CI İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ  
(Azərbaycan Mənatı ilə)


	Notes	31 dekabr 2011-ci il tarixində başa çatmış il	31 dekabr 2010-cu il tarixində başa çatmış il
<b>ƏMƏLİYYAT FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ</b>			
Üzv banklardan yığılmış üzvlük haqları	6	-	10,000
Üzv banklardan yığılmış təqvim haqları	6	9,940,394	8,109,342
Alınmış dəbbə pulları	6	-	76
Digər əməliyyat xərcləri		(670,416)	(569,835)
Ödənilmiş faiz xərcləri		(40,230)	(31,214)
Alınmış faiz gəlirləri	7	685,145	318,095
Alınmış overnayt faiz gəlirləri		1,566	10,920
<b>Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>		<b>9,916,459</b>	<b>7,847,384</b>
<b>İNVESTİSIYA FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ</b>			
Alınmış əsas vəsaitlər	15	(2,970)	(11,219)
Alınmış qeyri-maddi aktivlər	15	-	-
Ödəniş tarixində saxlanılan investisiya qiymətli kağızlarının alınması (diskont dəyərində)		(23,133,191)	(5,483,305)
Ödəniş tarixində saxlanılan investisiya qiymətli kağızlarının ödənilməsi (diskont dəyərində)		6,438,968	-
Digər investisiya qiymətli kağızlarının alınması		(5,418,500)	-
<b>İnvestisiya fəaliyyəti üzrə istifadə edilmiş xalis pul vəsaitləri</b>		<b>(22,115,693)</b>	<b>(5,494,524)</b>
<b>MALİYYƏLƏŞDİRMƏ FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ</b>			
Öhdəliklər üzrə ödənişlər		-	5,280,000
Maliyyə lizinqi üzrə ödənişlər		-	(6,928)
<b>Maliyyələşdirmə fəaliyyəti üzrə istifadə edilmiş xalis pul vəsaitləri</b>		<b>-</b>	<b>5,273,072</b>
<b>PUL VƏ PUL VƏSAİTLƏRİ ÜZRƏ XALIS ARTIM</b>		<b>(12,199,234)</b>	<b>7,625,932</b>
<b>PUL VƏ PUL VƏSAİTLƏRİ, ilin əvvəli üçün</b>	11	<b>14,106,732</b>	<b>6,480,800</b>
<b>PUL VƏ PUL VƏSAİTLƏRİ, ilin sonu üçün</b>	11	<b>1,907,498</b>	<b>14,106,732</b>

Rəhbərlik adından:

  
Azad Cavadov  
İcraçı direktor

5 mart 2012-ci il  
Bakı, Azərbaycan Respublikası



  
Nərgiz Əliyeva  
Baş mühasib

5 mart 2012-ci il  
Bakı, Azərbaycan Respublikası

8-35-ci səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir. Auditorların müstəqil rəyi 2-ci və 3-cü səhifələrdə verilmişdir.